

**AZƏRBAYCAN RESPUBLİKASI AUDİTORLAR PALATASININ 2023-cü il üzrə  
İ Ş P L A N I**

<b>Sıra №-si</b>	<b>Tədbirin adı</b>	<b>Hansı sənədə əsasən hazırlanır</b>	<b>İcra müddəti</b>	<b>Məsul İcraçılar</b>
<b>I. AUDİTİN TƏNZİMLƏNMƏSİ VƏ TƏŞKİLİ</b>				
1.1	Audit qanunvericiliyinin təkmilləşdirilməsinə dair layihələrin hazırlanması və müvafiq qurumlarla razılaşdırılması	Konsepsiya* və auditə dair qanunvericilik aktları	İl ərzində	E.İbrahimov
1.1.1	Beynəlxalq Audit Standartları və yeni dövrün çağırışları nəzərə alınmaqla audit qanunvericiliyinin təkmilləşdirilməsi	Tövsiyələr	İl ərzində	E.İbrahimov N.Talıbov V.Rəhimov
1.1.2	Azərbaycan Respublikasının qanunvericiliyində edilən dəyişikliklər barədə şərhlərin hazırlanması və auditorun şəxsi kabineti sistemində və Auditorlar Palatasının saytında yerləşdirilməsi	Sorğuların nəticələri	İl ərzində (qanunvericilik aktı qəbul ediləndən sonra iki həftə müddətində)	E.İbrahimov N.Talıbov E.Qurbanov
1.2	Auditor fəaliyyəti ilə əlaqədar təlimatlar, tövsiyələr, metodik göstəriş və şərhlərin hazırlanması	Konsepsiya* və Auditə dair qanunvericilik aktları	İl ərzində	N.Talıbov

1.2.1	Beynəlxalq təcrübə nəzərə alınmaqla “Azərbaycan Respublikasında auditor xidmətinin keyfiyyətinə kənar nəzarət üzrə Qaydalar”ın təkmilləşdirilməsi	Konsepsiya*	I rüb	V.Rəhimov Q.Əhmədov N.Talıbov E.İbrahimov
1.2.2	Qeyri-maliyyə hesabatlarının auditinin aparılmasına dair metodik göstərişin hazırlanması	Beynəlxalq təcrübə	III rüb	V.Rəhimov N.Talıbov
1.2.3	Dayanıqlı inkişaf şəraitində auditin aparılmasına dair metodik göstərişin hazırlanması	Beynəlxalq təcrübə	2023-2024-cü illər ərzində	V.Novruzov İşçi qrupu və struktur bölmələr
1.2.4	Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023-2025-ci illər üzrə Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrası	Milli Fəaliyyət Planına dair Tədbirlər Planı	II ərzində	E.İbrahimov N.Talıbov V.Rəhimov və müvafiq struktur bölmələr
1.2.5	“Haqsız rəqabətlə mübarizə komitəsinin hüquqi əsasları, məqsədi, vəzifə və səlahiyyətləri barədə” Təlimatın hazırlanması	Konsepsiya* və Auditə dair qanunvericilik aktları	I rüb	R.Cəfərli Q.Əhmədov
1.2.6	“Haqsız rəqabətə qarşı araşdırma prosedurları barədə” Təlimatın hazırlanması	Konsepsiya* və Auditə dair qanunvericilik aktları	II rüb	R.Cəfərli Q.Əhmədov
1.2.7	Sosial auditə dair sahəvi audit proqramının hazırlanması	Təkliflər*	Oktyabr	N.Talıbov N.Axundov S.Vəlizadə
1.2.8	Rəqəmsal iqtisadiyyat şəraitində auditin aparılmasına dair metodik bazanın yaradılması	Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 15 sentyabr tarixli məktubu	Yanvar	Q.Əhmədov

1.3	Auditorların bağladığı müqavilələrin məbləğlərinin və müqavilə üzrə verilmiş rəylərin operativ təhlili və təkliflərin təqdim edilməsi	Konsepsiya*	Hər ay	Q.Əhmədov V.Cavadov Z.Almazov R.Cəfərli
1.4	Auditor təşkilatlarının və sərbəst auditorların hesabatlarının toplanması, təhlili və icmal-tövsiyələrin hazırlanması	Auditə dair qanunvericilik aktları	Yarımillik (avqust) İllik (mart)	V.Cavadov N.İsmayılova
1.5	2022-ci ilin nəticələri üzrə auditor təşkilatlarının və sərbəst auditorların reyting səviyyəsinin müəyyən edilməsi	Konsepsiya*	Aprel	N.Talıbov V.Cavadov
1.6	Səlahiyyətli dövlət orqanlarının sifarişi ilə auditlərin aparılması	Auditə dair qanunvericilik aktları	İl ərzində	E.İbrahimov
1.7	PL/TMM üzrə auditorların fəaliyyətlərində nəticəliliyə nail olunmasına dair tədbirlərin görülməsi	Təkliflər*	Oktyabr	E.İbrahimov V.Rəhimov Q.Əhmədov
1.8	2022-ci ildə auditdən keçməyən məcburi audit subyektlərinin müəyyən edilməsi və bu sahədə vəziyyətin yaxşılaşdırılması üzrə tədbirlərin görülməsi	Auditə dair qanunvericilik aktları	Sentyabr	S.Gülməmmədov V.Cavadov
1.9	Auditor xidmətinin istifadəçiləri və digər maraqlı tərəflərlə kommunikasiya əlaqələrinin gücləndirilməsi	Konsepsiya*	İl ərzində (I yarımdə hesabat təqdim edilməklə)	S.Gülməmmədov Struktur bölmələr və Palatanın üzvləri

## II. AUDİTDƏ RƏQƏMSALLAŞMA VƏ İNNOVASIYALARIN TƏTBİQİ

2.1	Sifarişçilər tərəfindən kənar auditorun seçilməsi məqsədilə Palatanın internet sahifəsində hər bir auditor təşkilatının və sərbəst auditorun profilinin yaradılması (reyting səviyyəsi, auditorun kvalifikasiyası, qısa tərcümeyi-halı və peşəkar reputasiyası barədə məlumatların yerləşdirilməsi)	Uçot və hesabatın tərtib olunması proseslərinin avtomatlaşdırılması sahəsində strategiyası və sorğuların nəticələri	Fevral	F.Qarayev Q.Əhmədov V.Cavadov Z.Almazov
-----	---	---	--------	--

2.2	Auditorun şəxsi kabineti sisteminin fasiləsiz fəaliyyətinin təmin edilməsi	Konsepsiya*	II ərzində	Q.Əhmədov
2.3	Auditorun şəxsi kabineti sisteminin təkmilləşdirilməsi və kibertəhlükəsizliyə nəzarətin həyata keçirilməsi	Konsepsiya*	II ərzində	Q.Əhmədov
2.4	Auditor təşkilatları və sərbəst auditorlar tərəfindən təqdim edilən hesabatın təhliletmə funksiyasının əlavə edilməsi üzrə texniki tapşırığın hazırlanması	Uçot və hesabatın tərtib olunması proseslərinin avtomatlaşdırılması sahəsində strategiyası	II rüb	Q.Əhmədov
2.5	Auditorun şəxsi kabineti sisteminin dizaynının təkmilləşdirilməsi	Uçot və hesabatın tərtib olunması proseslərinin avtomatlaşdırılması sahəsində strategiyası	II ərzində	Q.Əhmədov
2.6	Auditorlar Palatasının saytında auditin dəyərini hesablamaq üçün onlayn kalkulyatorun yaradılması və tətbiqi	Uçot və hesabatın tərtib olunması proseslərinin avtomatlaşdırılması sahəsində strategiyası və sorğuların nəticələri	Noyabr	Q.Əhmədov
2.7	Auditorun şəxsi kabineti sistemində daxil edilən məlumatların sms vasitəsi ilə auditorlara ötürülməsi sisteminin yaradılması	Sorğuların nəticələri	Sentyabr	Q.Əhmədov V.Rəhimov
2.8	Auditorlar Palatasının saytında sorğular və ekspertizalar kitabxanasının yaradılması	Konsepsiya*	Aprel	Q.Əhmədov Z.Almazov
2.9	Auditdə data analitikasından geniş istifadənin təmin edilməsi üçün metodoloji və maarifləndirici tədbirlərin görülməsi	Tövsiyələr	Noyabr	Q.Əhmədov V.Rəhimov Z.Almazov

2.10	Auditin aparılması üzrə proqram təminatının hazırlanması	Uçot və hesabatın tərtib olunması proseslərinin avtomatlaşdırılması sahəsində strategiyası və sorğuların nəticələri	2023-2025-ci illər ərzində (noyabr ayında hesabat təqdim edilməklə)	Q.Əhmədov V.Rəhimov
2.11	Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən göstərilən elektron xidmətlərdən istifadənin səmərəliliyinin artırılması məqsədilə Vahid Giriş (Login) Sisteminin yeni yaradılmış auditorun sertifikatlaşdırılması sistemində inteqrasiya edilməsi	Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli sərəncamından irəli gələn vəzifələr	Dekabr	Q.Əhmədov F.Qarayev Proqramçılar
2.12	Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən göstərilən elektron xidmətlərin sayının artırılması və səmərəliliyinin yüksəldilməsi məqsədilə həmin xidmətlərin Elektron Hökumət Portalına inteqrasiya olunmuş vahid rəqəmsal icra hakimiyyəti portalı üzərindən göstərilməsi.	Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli sərəncamından irəli gələn vəzifələr	Dekabr	Q.Əhmədov F.Qarayev Proqramçılar
<b>III. BEYNƏLXALQ AUDIT STANDARTLARININ TƏTBİQİ</b>				
3.1	Beynəlxalq Audit Standartlarına edilmiş son dəyişikliklərin tərcüməsi, redaktəsi və nəşri	Beynəlxalq Mühasiblər Federasiyasının üzvlük tələbləri	II ərzində	Q.Bayramov N.Talıbov V.Rəhimov N.Abbaslı
3.2	Beynəlxalq Audit Standartlarının (BAS), Beynəlxalq Peşəkar Qurumların sənədlərinin xarici ölkələrin auditə dair mütərəqqi materiallarının (direktiv və rəqlamentin) öyrənilməsi və tətbiqinə nail olunması	Təkliflər*	II ərzində	N.Talıbov V.Rəhimov F.Qarayev N.Abbaslı

3.3	IFAC və EFAA tərəfindən təqdim edilmiş Beynəlxalq Standartların layihələrinin müzakirəsində iştirak edilməsi və təkliflərin hazırlanması	Konsepsiya*	İl ərzində	N.Talıbov V.Rəhimov F.Qarayev N.Abbaslı
<b>IV. KEYFIYYƏTƏ NƏZARƏT, ETIKA VƏ ŞƏFFAFLIĞIN TƏMINATI</b>				
4.1	2022-ci ildə auditor təşkilatlarının və sərbəst auditorların apardıqları auditlərin keyfiyyətinə kənar nəzarətin vəziyyətinə dair icmal-təhlilin hazırlanması	Audit qanunvericiliyi və Beynəlxalq Mühasiblər Federasiyasının üzvlük tələbləri	Yanvar	Q.Əhmədov V.Rəhimov
4.2	2023-cü ildə plan-qrafik üzrə auditin keyfiyyətinə kənar nəzarətin monitorinqinin aparılması	Audite dair qanunvericilik aktları	İl ərzində	V.Rəhimov Q.Əhmədov
4.3	Azərbaycan Respublikası Prezidentinin "Dövlət Nəzarəti İnformasiya Sistemi"nin yaradılması haqqında 2021-ci il 30 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş "Dövlət Nəzarəti İnformasiya Sisteminin iş Qaydası"ndan irəli gələn məsələlərin icrası və nəticələri barədə məlumatların hazırlanması və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edilməsi	Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 yanvar tarixli Fərmanı	İl ərzində	E.İbrahimov F.Qarayev Q.Əhmədov N.Quliyeva
4.4	Monitorinqdə iştirak edən digər şəxslərə münasibətdə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması, eləcə də terrorçuluğun maliyyələşdirilməsi risklərinin qiymətləndirilməsi, müəyyən edilmiş risklərə uyğun olaraq həyata keçirilmiş nəzarət yoxlamaları barədə ətraflı məlumatın hazırlanması və Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi	Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin 24.09.2019-cu il tarixli 192050484 nömrəli məktubu	İldə iki dəfə (15 yanvar və 15 iyul tarixlərində)	E.İbrahimov V.Rəhimov Z.Almazov

4.5	2024-cü ildə auditin keyfiyyətinə kənar nəzarətin aparılmasına dair plan-qrafikin hazırlanması	Auditə dair qanunvericilik aktları	Dekabr	V.Rəhimov Q.Əhmədov
4.6	Auditor xidməti subyektlərinin tənzimləyici qurumları (Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və s.) ilə auditin keyfiyyəti sahəsində Auditorlar Palatasının əməkdaşlığının genişləndirilməsi	Konsepsiya*	İl ərzində (I yarımdə hesabat təqdim edilməklə)	V.Rəhimov Q.Əhmədov
<b>V. KADR HAZIRLIĞI</b>				
5.1	2023-cü il üzrə auditorların ixtisasartırma kurslarının tədris proqramının və qrafikin hazırlanması	Auditə dair qanunvericilik aktları	Aprel	E.Behbudova
5.2	Auditorların ixtisasartırma kurslarının keçirilməsi	Auditə dair qanunvericilik aktları	Sentyabr- oktyabr	E.Behbudova
5.3	Auditor adı almaq üçün imtahanların təşkil edilməsi	Auditə dair qanunvericilik aktları	İl ərzində	S.Gülməmmədov E.Behbudova İmtahan Komissiyası
5.4	Korrupsiya, PL/TM və kölgə iqtisadiyyatına qarşı mübarizədə auditorların öhdəliklərinə həsr olunmuş tematik kursların, treninq və praktik məşğələlərinin təşkil edilməsi	Konsepsiya*	İl ərzində	V.Rəhimov E.Behbudova N.Talıbov
5.5	Təcrübəli auditorlar tərəfindən ustad dərslərinin təşkil edilməsi	Konsepsiya*	İl ərzində	V.Novruzov E.Behbudova
5.5.1	“Maliyyə hesabatlarının auditi zamanı dələduzluqla bağlı auditorun məsuliyyəti barədə” ustad dərsi	Konsepsiya* və Auditə dair qanunvericilik aktları	Fevral	V.Rəhimov A.Cəfərov
5.5.2	“10 sayılı BMUS: Hesabat dövründən sonrakı hadisələr” və “560 sayılı BAS: Sonrakı hadisələr” mövzularında ustad dərsi	Konsepsiya* və Auditə dair qanunvericilik aktları	Fevral	N.Niftalıyev
5.5.3	“220 sayılı BAS: Maliyyə hesabatlarının auditinin keyfiyyətinə nəzarət” mövzusunda ustad dərsi	Konsepsiya* və Auditə dair qanunvericilik aktları	İyul	N.Niftalıyev

5.5.4	“Dövlət sifarişi ilə audit tapşırıqlarının icra edilməsi” mövzusunda ustad dərsi	Konsepsiya* və Auditə dair qanunvericilik aktları	May	S.Vəlizadə
5.5.5	“İstehsal müəssisələrində məhsulun maya dəyərinin düzgünlüyünün auditi” mövzusunda ustad dərsi	Konsepsiya* və Auditə dair qanunvericilik aktları	Mart	N.Axundov
5.5.6	“Əsas vəsaitlərin uçotunun auditi” mövzusunda ustad dərsi	Konsepsiya* və Auditə dair qanunvericilik aktları	May	N.Axundov
5.5.7	“Vergi və mühasibat uçotu fərqləri ilə bağlı audit zamanı tələblər” mövzusunda ustad dərsi	Konsepsiya* və Auditə dair qanunvericilik aktları	İyun	A.Cəfərov
5.5.8	“Qabaqcıl auditorların və auditor təşkilatlarının nümayəndələrinin aparmış olduqları auditlərin tədris vəsaiti kimi müvafiq proqrama salınmaqla auditorlara metodiki dəstəyin göstərilməsi” mövzusunda ustad dərsi:	Konsepsiya*	İl ərzində	E.Behbudova
	- Maliyyə hesabatları üzrə nümunəvi audit faylının təqdimatı		Yanvar	V.Rəhimov
	- Əlaqəli auditor xidmətləri üzrə nümunəvi audit faylının təqdimatı		İyun	N.Talıbov
5.6	Auditorlar Palatasının nəzdində Kadr hazırlığı tədris mərkəzinin yaradılması üzrə xarici təcrübənin öyrənilməsi və təkliflərin təqdim edilməsi	Konsepsiya*	İl ərzində	E.Behbudova
5.7	Auditor təşkilatlarının assistent və mütəxəssisləri üçün ixtisasartırma kurslarının keçirilməsi	Konsepsiya*	İyun – noyabr	E.Behbudova A.Seyidəliyeva
5.8	Publik hüquqi şəxslərdə daxili nəzarət və daxili audit üzrə kursların keçirilməsi	Konsepsiya*	İl ərzində	E.Behbudova A.Seyidəliyeva
5.9	Daxili audit kadrlarının hazırlanması üzrə kursların keçirilməsi	Konsepsiya*	İl ərzində	E.Behbudova A.Seyidəliyeva



5.10	Beynəlxalq sertifikatlaşdırmaya dair tədbirlərin həyata keçirilməsi	Konsepsiya*	İl ərzində	F.Qarayev E.Behbudova A.Seyidəliyeva
5.11	Əlaqəli auditor xidmətləri üzrə ixtisasartırma kurslarının təşkil edilməsi	Konsepsiya*	İyul, noyabr	E.Behbudova N.Talıbov A.Seyidəliyeva
5.12	Azərbaycan Respublikasının Auditorlar Palatası ilə ACCA arasında imzalanmış Anlaşma Memorandumundan irəli gələn vəzifələrin icrasının təşkili (ACCA ilə razılaşdırmaqla)	Təkliflər*	İl ərzində	E.Behbudova F.Qarayev N.Talıbov Q.Əhmədov
5.13	Şirkətdaxili keyfiyyətə nəzarət üzrə kadr hazırlığının təşkili	Konsepsiya*	İl ərzində	Z.Almazov E.Behbudova
5.14	Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) tələblərinə müvafiq olaraq Auditorlar Palatasının və Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının üzvləri üçün davamlı peşəkar inkişafa dair CPD proqramlarının tədrisi istiqamətində tədbirlərin həyata keçirilməsi	Auditorlar Palatası sədrinin 2009-2022-ci il tarixli 1/29 nömrəli sərəncamının 12-ci bəndinin icrasına dair Tədbirlər Planı	İl ərzində (təsdiq edilmiş qrafik üzrə)	N.Talıbov E.Behbudova
5.15	Auditorlar Palatası üzvlərinin və əməkdaşlarının informasiya texnologiyalarından istifadə sahəsində biliklərinin artırılması	Tövsiyələr	İl ərzində (təsdiq edilmiş qrafik üzrə)	Q.Əhmədov E.Behbudova İ.Əlizadə
5.16	Təsərrüfat subyektlərinin Audit Komitələrinə treyninqlərin keçirilməsi	Beynəlxalq təcrübə	İl ərzində	E.Behbudova N.Talıbov
<b>VI. BEYNƏLXALQ ƏLAQƏLƏR</b>				
6.1	Beynəlxalq Mühasiblər Federasiyasına (IFAC) təqdim edilmiş fəaliyyət planının icrası ilə əlaqədar məlumatların hazırlanması və göndərilməsi	IFAC qarşısında olan üzvlük öhdəlikləri	İl ərzində	N.Talıbov V.Rəhimov F.Qarayev

6.2	Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) və Avropa Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) üzvlük tələblərinin icrasının təmin edilməsi	IFAC-ın və EFAA-nın üzvlük tələbləri	İl ərzində (illik hesabat təqdim edilməklə)	N.Talıbov V.Rəhimov F.Qarayev
6.3	Beynəlxalq və xarici audit və mühasibat qurumları tərəfindən təşkil olunacaq konfranslarda, forumlarda, simpoziumlarda və digər tədbirlərdə Palata təmsilçilərinin iştirakının təmin edilməsi	Audite dair qanunvericilik aktları	İl ərzində	F.Qarayev V.Rəhimov
6.4	Beynəlxalq təşkilatlar və peşəkar qurumlar tərəfindən təqdim edilmiş materialların öyrənilməsi, müzakirəsi və tətbiqi	Konsepsiya*	İl ərzində (illik hesabat təqdim edilməklə)	V.Rəhimov N.Talıbov F.Qarayev N.Abbaslı
6.5	Auditorlar Palatasının əməkdaşlıq etdiyi Beynəlxalq auditor və mühasibat qurumları ilə birgə konfransların, seminarların və treninqlərin təşkili	Konsepsiya*	İl ərzində	F.Qarayev N.Talıbov V.Rəhimov E.Behbudova
6.6	Xarici ölkələrin audit və mühasibat qurumları ilə əlaqələrin genişləndirilməsi	Audite dair qanunvericilik aktları	İl ərzində	V.Novruzov F.Qarayev
<b>VII. AUDİT SİSTEMİNDƏ İCRA İNTİZAMI VƏ DAXİLİ NƏZARƏT</b>				
7.1	Auditorlara şirkətdaxili nəzarətin həyata keçirilməsi üzrə metodik yardımın həyata keçirilməsi	Konsepsiya*	İl ərzində	N.Talıbov Z.Almazov
7.2	Palata Şurasının qərarları, Palata sədrinin əmr və sərəncamları ilə Palata üzvlərinə göndərilmiş məktublarnın və verilmiş tapşırıqların icra vəziyyətinin təhlili	Konsepsiya* və Audite dair qanunvericilik aktları	Hər rüb	Z.Almazov

7.3	Palata üzvləri tərəfindən Maliyyə Monitoringi Xidmətinə verilmiş məlumat barədə auditorun şəxsi kabineti sistemində qeydiyyatın aparılmasına dair statistik hesabatın hazırlanması	Konsepsiya* və Auditə dair qanunvericilik aktları	Hər rüb	Z.Almazov E.İbrahimov Q.Əhmədov
7.4	Auditor təşkilatlarında daxili nəzarətin təşkili və həyata keçirilməsinin monitoringi və təhlili	Konsepsiya* və Auditə dair qanunvericilik aktları	Hər rüb	Z.Almazov
7.5	Palata üzvlərinin fəaliyyətinin auditorun şəxsi kabineti sistemində monitoringinin aparılması	Konsepsiya* və Auditə dair qanunvericilik aktları	Mütəmadi (hər rüb hesabat təqdim edilməklə)	Z.Almazov Q.Əhmədov
7.6	Palatanın üzvləri tərəfindən icbari sığortaya dair qanunvericiliyin tələblərinin monitoringi	Konsepsiya* və Auditə dair qanunvericilik aktları	Fevral	Z.Almazov V.Cavadov
7.7	Palatada fəaliyyət göstərən “Dəyirmi masa”, təşkil olunan seminar, konfrans və s. tədbirlərdə Palatanın üzvlərinin iştirakının monitoringi	Konsepsiya* və Auditə dair qanunvericilik aktları	Hər rüb	Z.Almazov N.Quliyeva
7.8	Auditor təşkilatlarında auditin keyfiyyətinə daxili nəzarətin gücləndirilməsi məqsədilə təkliflərin hazırlanması	Təkliflər	I yarımil	V.Rəhimov Q.Əhmədov N.Talıbov Z.Almazov
<b>VIII. NƏŞRLƏR, KONFRANSLAR VƏ SEMINARLAR</b>				
8.1	Auditə dair kitabların, broşürlərin, metodiki vəsaitlərin və s. hazırlanması və nəşri	Konsepsiya*	İl ərzində	Müəlliflər qrupu
8.1.1	“Audit: 100 sual və 100 cavab” kitabının hazırlanması	Konsepsiya*	Iyul	N.Talıbov
8.1.2	“Audit Qanunvericilik və normativ sənədlər” Toplusunun XI cildinin hazırlanması	Konsepsiya*	IV rüb	N.Talıbov E.İbrahimov İ.Təhməzova

8.1.3	“Haqsız rəqabətə qarşı mübarizə üzrə metodik materiallar toplusu”nun hazırlanması	Konsepsiya*	IV rüb	R.Cəfərli İ.Təhməzova Ş.Əsgərova
8.1.4	“Kölgə iqtisadiyyatı və ona qarşı mübarizə (uçot, hesabatlılıq və audit aspektində)” kitabının hazırlanması	Konsepsiya*	II ərzində	V. Novruzov Q. Əhmədov V. Rəhimov
8.2	Auditin aktual problemləri üzrə konfransların, simpoziumların, “dəyirmi masa”ların və seminarların təşkilinin müvafiq struktur bölmələr ilə birgə həyata keçirilməsi	Auditə dair qanunvericilik aktları	IV rüb	S.Gülməmmədov Müvafiq icraçılar
8.2.1	“Heydər Əliyevin iqtisadi siyasətində şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktiki konfransın keçirilməsi	Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli sərəncamından irəli gələn vəzifələr	Sentyabr	Təşkilat Komitəsi
8.2.2	“Auditdə haqsız rəqabətin qarşısının alınması və yeni addımlar” mövzusunda konfransın keçirilməsi	Auditə dair qanunvericilik aktları	Aprel	V. Rəhimov Q. Əhmədov R.Cəfərli İ.Təhməzova K.Hüseynov
8.2.3	“PL/TMM-ə və çirkli pulların yuyulmasına qarşı mübarizədə auditorların rolu və vəzifələri” mövzusunda konfransın keçirilməsi	Auditə dair qanunvericilik aktları	İyun	E.İbrahimov Q. Əhmədov V. Rəhimov N.Talıbov
8.2.4	“Azərbaycan qanunvericiliyində yeniliklər və onların auditə təsiri” mövzusunda seminar	Auditə dair qanunvericilik aktları	Yanvar	E.İbrahimov
8.2.5	“2022-ci il üçün maliyyə hesabatlarının auditinin xüsusiyyətləri və auditor hesabatlarının hazırlanmasında beynəlxalq audit standartlarının tətbiqi məsələləri” mövzusunda seminar	Təkliflər	Yanvar	N.Talıbov V.Rəhimov

8.2.6	“Sahibkarlara və potensial investidlərə düzgün iqtisadi qərar qəbul etməyə imkan verən auditor hesabatlılığı” mövzusunda ictimai müzakirənin təşkili	Təkliflər	Yanvar	N.Talıbov E.Behbudova
8.2.7	“Dövlət büdcəsinə məcburi ödənişlərin düzgün hesablanması və ödənilməsi istiqamətində auditorların öhdəliklərinin artırılması və məsuliyyətlərinin gücləndirilməsi” mövzusunda seminar	Təkliflər	May	N.Talıbov E.Behbudova
8.2.8	“Auditdə kadr problemi” mövzusunda “Dəyirmi masa”	Konsepsiya*	May	N.Talıbov E.Behbudova
8.2.9	“Auditorun şəxsi kabinetini sistemində tətbiq edilmiş yeniliklər” mövzusunda seminar	Konsepsiya* və Auditə dair qanunvericilik aktları	Dekabr	Q.Əhmədov
8.3	Sorğuların keçirilməsi və onların nəticələrinə dair tövsiyələrin hazırlanması	Konsepsiya	İl ərzində	Q.Bayramov V.Cavadov Q.Əhmədov Z.Almazov
8.4	Sorğu məlumat kitabçasının hazırlanması və nəşri	Auditorlar Palatasının iş planı	Yanvar	M.Hüseynova N.İsmayılov
<b>IX. İNFORMASIYA TƏMINATI</b>				
9.1	Auditor təşkilatları və sərbəst auditorlar haqqında məlumatların yenilənməsi və Palatanın internet sahifəsində yerləşdirilməsi	Auditorlar Palatasının iş planı	Yanvar, il ərzində mütəmadi	V.Cavadov N. İsmayılova Z.Almazov
9.2	Auditorlar Palatası Şurasının qərarlarının, Palata sədrinin əmr və sərəncamlarının və digər sənədlərin Palatanın internet sahifəsində yerləşdirilməsi (zəruri hallarda ingilis və rus dillərində)	Auditə dair qanunvericilik aktları	İl ərzində	F.Qarayev M.Hüseynova Z.Almazov

9.3	IFAC, EFAA və digər beynəlxalq peşəkar qurumların yeniliklərinin öyrənilməsi, tərcümə edilməsi və təşviqi	Auditə dair qanunvericilik aktları	İl ərzində (illik hesabat təqdim edilməklə)	F.Qarayev N.Talıbov V.Rəhimov Q.Əhmədov
9.4	Auditorlar Palatasının fəaliyyəti barədə ictimaiyyətin KİV-lər vasitəsilə müntəzəm məlumatlandırılması	Konsepsiya*	İl ərzində	S.Gülməmmədov Q.Bayramov N.Talıbov M.Hüseynova
9.5	Auditorlar tərəfindən yerli və beynəlxalq tədbirlərdə iştirak barədə hesabatın hazırlanması	Konsepsiya* və Auditə dair qanunvericilik aktları	İyul-dekabr	F.Qarayev M.Hüseynova
9.6	İnteraktiv sual-cavab və çat sisteminin fəaliyyətinin təşkili	Auditə dair qanunvericilik aktları	İl ərzində (hər rüb hesabat təqdim edilməklə)	Q.Əhmədov Və müvafiq struktur bölmələr
<b>X. PALATADAXİLİ TƏNZİMLƏMƏ</b>				
10.1	Auditorlar Palatasında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına dair 1 və 2 nömrəli illik hesabat formalarının hazırlanıb təqdim edilməsi	Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Rəhbərinin Sərəncamı	10 yanvar tarixinədək	Q.Bayramov E.İbrahimov
10.2	Auditorlar Palatasının struktur bölmələrinin 2022-ci il üzrə iş fəaliyyətinin yekununa dair hesabatlarının hazırlanması	Auditə dair qanunvericilik aktları	Yanvar ayının 15-dək	Struktur Bölmələrin Rəhbərləri
10.3	Auditorlar Palatasının 2022-ci il üzrə maliyyə hesabatlarının hazırlanması və onun auditinin təşkili	Auditə dair qanunvericilik aktları	Mart	V.Rəhimov

10.4	Auditorlar Palatasının 2022-ci il üzrə fəaliyyətinin nəticələrinə dair hesabatın hazırlanması, müvafiq qurumlara və ictimaiyyətə çatdırılması	Audite dair qanunvericilik aktları	Aprel	Q.Bayramov N.Talibov F.Qarayev N.Quliyeva
10.5	Auditorlar Palatasında daxili auditin həyata keçirilməsi	Audite dair qanunvericilik aktları	İl ərzində (Hər ay hesabat təqdim edilməklə)	N.Quliyeva
10.5.1	2024-cü il üzrə daxili auditin aparılmasına dair illik planın hazırlanması	Daxili auditorun vəzifə borcları	Dekabr	N.Quliyeva
10.5.2	Palatanın bütün struktur bölmələri üzrə onların əsasnamə funksiyalarının və işçilərin vəzifə təlimatlarının icrasının auditi üzrə təklif və tövsiyələrin hazırlanması	Daxili auditorun vəzifə borcları	İl ərzində (Təsdiq edilmiş qrafik üzrə)	N.Quliyeva
10.5.3	Palatanın internet sahifəsində və sosial şəbəkələrində yerləşdirilmiş materiallara dair rüblük arayışın və tövsiyələrin hazırlanması	Konsepsiya*	Hər rüb	M.Hüseynova
10.6	Auditorlar Palatasının struktur bölmələrinin 2023-cü il üzrə fəaliyyəti barədə rüblük hesabatların hazırlanması, onların təhlili və tövsiyələrin verilməsi	Audite dair qanunvericilik aktları	Hər rüb (növbəti ayın 5-nə və 15-dək)	Q.Bayramov N.Quliyeva məsul şəxslər və struktur bölmələr
10.7	Auditorlar Palatasının üzvləri tərəfindən üzvlük haqqının vaxtında ödənilməsinin təşkili	Audite dair qanunvericilik aktları	İl ərzində (İyul və dekabr aylarında hesabat təqdim edilməklə)	S.Gülməmmədov V.Rəhimov

10.8	Vətəndaşların qəbulunun, ictimai nəzarətin, Apelyasiya komissiyasının fəaliyyətinin təşkili, daxil olmuş ərizə və şikayətlərə baxılması	Audite dair qanunvericilik aktları	İl ərzində	F.İsmayılov E.İbrahimov F.Qarayev M.Hüseynova
10.9	2024-cü il üçün Auditorlar Palatasının iş planının hazırlanması	Audite dair qanunvericilik aktları	Noyabr	Q.Bayramov N.Quliyeva və struktur bölmələr

**Qeyd:** 1. Konsepsiya\* - Azərbaycan Respublikasında auditor fəaliyyətinin inkişaf Konsepsiyası (2021-2030-cu illər);  
2. Təkliflər\* - Ölkəmizin iqtisadi qüdrətinin və potensialının artırılması istiqamətində auditor xidmətinin üzərinə düşən vəzifələrin beynəlxalq təcrübə nəzərə alınmaqla genişləndirilməsi üzrə təkliflər

**Aparatın rəhbəri**

**Q.Bayramov**

**Daxili auditor**

**N.Quliyeva**